


CƏNUBİ AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATININ TƏRƏNNÜMÜNDƏ SÖHRAB TAHİRİN ROLU

(Əvvəli 22 fevral 2024-cü il tarixli sayımızda)

Əvvəli və axırı od olan Azəri oğlu yarasından qan süzülen bir torpağın adını daşıyır. Vətənində Koroğlunun qılıncının parıltısı, Füzulinin, Xətinin şirin sözü, qollarında Babekin, məzdəkilərin gücü var. Gah mağlub olmuş, gah qalib gəlmış azadlıq ocağının övladıdır. Onu vətənində qovsalar da, bılır ki, inqilab yaşayacaq. Təbriz və Tehran daima sabahı qəlebəsiyle bugünkü məglubiyətini hədəleyib.

Qızın məni bu vətəndən,
Zindanlar da ala bilməz
İnqilabi, gücü məndən!
Sürülsem də aparıram
İnqilabi özümlə mən!

"Pişəvərinin heykəli qarşısında" dayanaraq düşüncələrə danan Söhrab Tahir fars ilə azərini qardaş adlandıran, hökumət rəhbərlərinə, xarici imperialistlərə lənət yağıdırın inqilab rəhbərinin şənине xoş sözər deyir. Şair daş kürsüye çıxaraq Xiyabanının yarımcı qalmış nüqtəni tamamlayan, bütün İran xalqlarının azadlığı üçün vətəni Azərbaycanı səngərə çevirən, yazıçılıqla bərabər siyasi lider kimi de formalasən, hamı üçün ümidi yeri olan bir firqə yaranan S.C.Pişəvərini Təbrizdə saxan bir ildirim adlandırır. Soyuyaraq qranit heykəle çevrilmiş bu ildirim arda böyük bir nəslə apardı. Ancaq Söhrab Tahir Pişəvərinin bir ildə çox illərinin yorğununa çevrilmiş ayaqlarının hazırlanmamasına təessüslenir. Bir ildə çox illəri yürümüş bu ayaqlar qızıldan töküldən heykələ çevrilməye layıqdır. Pişəvərinin şanlı duruşu şairin diqqətini çəkir. O emindir ki, qərəb üstə gələnlər onun keçmişinə baş eyir. Günəşə tay olan bir firqənin qurucusu xalqın yerdəki günləridir. Şairi düşüncələrdən tarixin yaddaşı oyadır. "Tarix qalır" şeirində küçələrdə, xiyabnlarda polislə vuruşduğu zamanı xatırlayır. Əli və gözü qanlı iblislə vuruşduğdan sonra "ayaqda qalmaq" her kəsə nəsib olmur. Şair yaralı pələng kimi qisas almaq istəyir. Zindanlarda, sürgünlərdə damğalanmış, öz qanında üzdürülən igidləri xatırlayır. Qollarındaki zəncirlər göz yaşıdan, qandan paslanıb. Şair sabahı ailələrin bu günü unudub xoş həyat yaşaması arzusundadır. Şair gələcəyə inanır və ona doğru gedir. Ancaq qan yaddaşı unudulmır, tarixlərdə qalır.



Mən gedirəm irəliyə!
Sifatıma günəş doğur,
Ulduz-ulduz işiq salır!
Arxamdası, sinəsinə
Qan cilənmiş, od ələnmiş
Tarix qalır!
Tarix qalır!

Şairin xalqının qanını soranların şəklini belə görməyə gücü yoxdur. Bu həyat və vicdan oğuları haqları olmayan torpaqda məskən salıblar. Xalqımız kiçik hesab edənər düşünməlidirlər ki, bizim tariximiz onlardan böyükdür. Fədailərimizin şanı, vüqarı dünya ilə birdir. Düşmən güc ölçür, özüne tərəfdəş tapır, vicdanı, şərəf ölçə, uduzağlığını bilir. Cənubluların yaşadığını torpaq dədədən, babadan, ta Zərdüstdən qalma torpaqdır. Babeklər doğan bu torpağın ölüm zonasına çevrilmesi şairi dehşətə getirir. Şair inanır ki, torpaqdan güc alan övladlarımız torpağa yenidən güc verəcəkdir. Şair özünü vətəni Təbrizə min yol qurban verir. Onun vətəni en qədim və nadirinci kimi qorunmalıdır. Xilqəti hiyaledən yoğrulmuş, yoldaşı daima qatiller, canilər olmuş düşmən üçün gələcək yoxdur. Xalqa tuşlaşığı raketlər onun başdaşına çevriləcək. "Əl saxla" şeirinin əsas məzmunu da elə bundan ibarətdir:

Güçü yox, vicdanı, şərəfi ölçün,

Onda zor gələcək bu milət yeqin!

Sən bir gün ömrünü uzatmaq üçün

Bir xalqı ölüme vermək istədin!

Təbrizin gen sinəsində heç kəsə məhəl qoymadan gezen düşmən torpağın hiddetini sezmir. Bütün ölkəni talayan bu namərd her şeyi xanın xəzinəsinə aparır, eger isteyirse, vətənimizi bu xəzinənin içərisində tapar. Azerbaycan torpaqlarını gəzdikcə ayaq yerlərində qan izi qalır. "Təbrizin son hökmü" düşməndən qisas almaqdır. Yurdumuzu talan edib qazancından xanımlarının barmaqlarını daş-qasıla dolduran, sərvətimizi ciblərinə axıdan, elin dövlətinə sahib çıxan, şairi yuxusuz qoyan düşmən gələcəyində bixəberdir. Gəzdiyi bu elə övdürümüş fedai balaları, Niknamın

oğlu, igid Firudinin doğma ana-sı və s. yaşayır, öc almaq üstündə köklənir. İşsiz qoca fəhlə də, qış ruzisini məcburen öz əlliyle satan kəndlə də, ürəyi düyün-düyün olan məktəbli de qisasa hazırlaşır. Yarası alovlu, qanlı torpağın üstündə gəzməkdən qorxmalıdır düşmən. Təbrizə ayaq bas-mamalıdır. Vətən düşmən ayağı dəyəndə inleyir. Bu cənablar torpağı yenə ölçməyə galiblər. Görəşən indi kime satacaqlar? Təbrizin onları böyüklerinə son sözü var:

Mənə öyt vermə, gözümən itil!
Təbrizin son hökmü hele sondadır.
Qayıt, sen ağana bir xəbər yetir,
"Təbriz yeni üşyan qarşısındadır!"

Söhrab Tahirin bütün həyatı vətənin azadlığı uğrunda mübarizəyə həsr olunub. 1972-ci ildə nəşr olunmuş "Burdan bir atlı keşdi" kitabının müqəddiməsində oxuyuruq: "şairin yaradıcılığında ... Şərq xalqlarının milli-azadlıq hərəkatı, işqli gələcək uğrunda ardıcıl mübarizəsi əsas yer tutur" Şair "Cavab versin tarix mənə" şeirində vətənin üç inqilab dövründə aldığı yaraları yada salır, qəzəblənir. Şair arzuların kölgəsində Vətənə uzanan qara əlin bileyindən tutur, at belində tanka, topa sine gerir, insanlığın ucbatından məhbus olmuşları çağırır. 1946-ci ilde vuruşa bilmədi, çünki mühacir heyati yaşamalı oldu. Ancaq sonrakı illərdə bunun əvəzini artıqlaması ilə çıxdı. Yaradıcılığını mübarizə meydanına əvveldi. İndi isə tarixdən hesabat isteyir. Azadlıq uğrunda saysız-hesabsız insan öldürdü. Bəs qurbanı olduğu azadlığı hanı? Xiyabana çıxan şair müştəşərin yaşadığı sarayları, hotelləri görür və düşmənin ağızı qanla köpüklenən qara qanunlarına nifret yağıdır. Neftimizə şərik çıxan müştəşərləri görünen şair kirpiyindən dara çekilir. Onun dilinə qadağın qoynan düşmən dağ basır, şairin dili yanır. Göz görə-görə torpaqlarımızı öz pulumuzla alıb-satır, evimizin, ömrümüzün işığını oğurlayır, camaat çıraq yandırır. Şairin istədiyi tək bu haqların tapdanması deyil. O isteyir ki, qədəmləri torpaq üstüdə azad olsun, öz dilinde danışın, nəğmə oxusun, azadlığı yaşamağa ixtiyarı olsun. Böyük xalqa xırda-xırda hörmətləri layiq bilmir. Şair öz eliyle itirdiyi azadlığı çağırır. Onun xalqına azadlıq heç vaxt bağışlanmayıb, azadlığı vermirlər, layiq olan onu qazanır. Cənublular qarnının çörəyini silaha dəyişir. Şair silahının gülləsini gözlerinin gileşindən doldurub. Dəlik-

deşik bayrağı başı üstdə qaldırıb. Artıq tarixdən "azadlığım hanı" deyə soruşmur. Sadece ulu tarixin onun vətənini tanımmasını isteyir. Burda ağır bir üzləşmə var. Təbrizin küçələrində sakit addimlayan her bir kəsin görünüşü daxili aləmi ilə təzad içərisindədir. O insanların da şair kimi haqqında gullələnməyi gözə alıb. Hami oyanıb, haqqını tanır. Onu səsləməyə az qalıb.

Bu yürüşün, bu hückumun
Adı bil ki, "sonuncu"dur,
Kim vuruşur, coşub yanır,
Kim vuruşur, kim inanır
Gelecek de onunkudur!

Şair od paltarlı, od neğmeli,
od tarixli vətənинe, onun sadə,
amma mübariz insanlarına güvənir. Bəzən də bir nigaranlıq çökür qəlbine. Gənəşin rənginin dəyişikliyində belə məna axtarır. Gənəş çox saralıb, buludlar da dolub, həm də qaralıb. "Nigaranam" deyən şair düşüncəyə dalır: görəşən bu seher kim gullənəlib? Kim kimdən intiqam alıb? Şaxtalı gecədə hansı imkansız çöldə qalıb? Perişan bir halda seherin açılmasına şəhidlik edir vətənidən nigaran, nisgilli şair. Atası azadlıq mücahididi idi, özü də inqilaba qoşuldu, amma axıra qəder Təbrizdə qalmağa qoymadılar. Günah özündə olmasa belə bütün ömrü boyu bunun əzabını çekdi. Hələ tələbe olarkən vuruşmağın dadını bilmədi. Xosrov Ruzbehin şəkli cibindən çıxdığına görə məhkəmə qabağında durmuşdu. Həmin gün heqiqət susurdu, ədalət ittihəm olundu. Əyrilik düzüldən intiqam alırdı. Cənubdakı "azad" yaşamaq adlandırılaraq həyat məhəbədən ağırdır. Inqilabdan sonrakı illərdə yaşayanlar, mübarizələrini müxtəlif yollarla davam etdirənlər "Sabahın bu günə salamıyam mən" deyir. Şair həmin nəslə azad dövrən, atadan sonra yaşanan ömrün və döyüşən tarixin davamı hesab edir. Vətən yolunda qurban gedənlər, bir ömr zindan həyatı yaşayanlar əmin olsun ki, vətəne azadlıq gətirəcək igidlər sabahdan bu gənə salam göndərir.

Mən eley odam ki,
Yandım, sönmərem.
Durdugum zirvəden bir de enmərem.
Sabahın bu gəne
Salamıyam mən.

SAKİBƏ ƏLƏSGƏROVA
filologiya üzrə felsəfə doktoru, dosent,
əməkdar müəllim
Azərbaycan Dövlət
Pedaqoji Universiteti